

23. Mundukān

Ətirkān buşşəḏərən. Mundukān tarā nımǵaldan. Mundukān günən: „İləbə gəlnəktə, ɸarıtcaǵatın“. Ətirkān tədu günən: „Atırkākun! mundukānmə ɸəwuldıǵət! Bi nuǵanmān hamānıktə. Əkəl ılgıçəne ēwa-da, ırkəjə ajamamat hōmkal, bi buşşə-likte, mindu əldənmə tutāncəməwə əməpkəl“. Nımǵaldan. Mundukān günən: „Tuksə-ñildi horontılda“. Mundukānmə ətirkān duktaldan. Duktaldākın, atırkānın tıgıcıldən. Ətirkānın əldəndi ələ iktərən, koǵnomo hənın mundukān ödan. Təduk atırkānın iktətpi wārən ımučkənmə. Tarıǵın iktəlin həgdikəkün ödan mundukānı ırənə.

Mundukān hənın koǵnomo ödan ər bihilət. Mundukān tuksıdu əwki ǵırkıra ödan, dındədu təɸətnə ödan upkatpa tırganıwa. Tuksəcidu tırganıdu tuǵı təɸətnə¹⁰ ödan. Tırganıdu tuksəjə ācındı nuǵan həktalwa ɸəwuldən.

D. Woul. Anǵarā

24. Atırkān tuksākınun

Umnaķān biɸacətın atırkacān, ətirkəcən. ɸəmuɸcətın nuǵatın. Ətirkəcən günən: „ɸəmuɸlikşəl, atırkān, tuksākıl şamānətın şamālākəl. Bi wıǵləlikşan öđalım?“ Atırkān şırurān. ɸənəǵāwki. ɸənəǵān, ɸənəǵān, bakaran tuksākıl şamānmətın. Günān tuksākıl şamān-ıktıtın atırkacān: „şamālārāndı! Mıñı ətirkānmi wıǵləlcā“. Tuksākıl günən: „ərdət⁵ şırudıǵəw!“ Tar atırkacān ɸənəştən ɸılāwı, tuksākıl tar şırurān. Atırkacān istan aranmı. Tar ətirkānmi āşınmurān, təduk ɸiktəlwə ətirkānmi oǵoktolın təwdən. Təduk atırkān ətirkəndüwi wıǵrən mōwa, aranmı ɸəkərən şaǵşələwə, ədətın tuksākıl ıktıldə. Şırurān tuksākıl şamān, amardun wodoşto əşil şamār bişi, kətə tuksākıl. Əmərə

М. Йолигир. Туру

23. Заяц

Старик хворает. Заяц на него шаманит. Заяц сказал: „Пойду приведу людей (зайцев), подпевать будут“. Старик тогда сказал: „Старушка, зайца съедем! я его зашаманю (обману). Не рассказывай ничего, дверь хорошенько прикрой, я захвораю, принеси мне железный меч“. Стал шаманить. Заяц сказал: „Обла-⁵ками покрывается“. Заяца старик ударил. Когда ударял, старуха стала караулить. Старик ударил только железом, почернело ухо зайца. Потом старуха зубом одного убила. Зубы того (зайца) большими стали подобно заячьим (современным).

Заячье ухо почернело до настоящего времени. Заяц не смог по облаку¹⁰ ходить, весь день стал сидеть (жить) на земле. В облачный день—также сидит (живет) на земле. В безоблачный день он стал есть талинки.

Д. Воуль. Верхн. Ангара (С. Байк. район)

24. Старуха с зайцем

Однажды жили старик (и) старуха. Захотели есть они. Старичок сказал. „Голодные (мы), старуха, заячьего шамана позови шаманить, я болящим сделаюсь“: Старуха ушла. Идет. Шла, шла, нашла заячьего шамана. Сказала старушка заячьему шаману: „Пошаманишь! Мой старик заболел“. Заяц сказал: „Вот погода пойду!“,⁵ Та старуха дошла до дому, заяц тот ушел. Дошла старуха до юрты. Того старика уложила спать, потом воткнула ягоды в нос старика. Потом старуха дала старику палку, в юрте дыры заткнула, чтобы зайцы не могли убежать. Пошел заяц-шаман, за ним вслед не шаманы, много зайцев. Пришли